

"Xankəndi" ilə Füzuliyə, Füzulidən Şuşaya...

Zəfər yolu qalib Azərbaycanı yeni tarixi nailiyyatlara aparır



Nurlan QƏLƏNDƏRLİ

Dünən Şuşa şəhərində Azərbaycan-BMT tərəfdəşliğinin 30 illiyinə həsr olunmuş toplantı keçirildi. Tədbirdə Azərbaycanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndircisi, təşkilatın Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak etdilər. Hələ tədbir-

dən öncə diqqəti cəlb edən mühüm məqamlardan biri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyevin "twitter" səhifəsində paylaşımı oldu: "Biz BMT-nin Azərbaycanda akkredite olunmuş nümayəndəsi ilə Şuşaya səfər etmək üçün "Xankəndi" adlı təyyare ilə Füzuli hava limanına uçurur. Azərbaycanın BMT-yə üzvlüyü

nün 30 illiyi qeyd olunacaq".

Bəli, "Xankəndi" ilə Füzuliyə, Füzulidən Şuşaya... Beləliklə, toplantı iştirakçıları əvvəlcə təyyare ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəldilər. Aeroport ilə yaxından tanış olduqdan sonra Zəfər yolu ilə Şuşaya səfər etdilər. Bu yol qalib Azərbaycanı yeni tarixi nailiyyatlara aparır. Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi elə 30 ilə yaxın müddət ərzində işgal altında qalsa da, əyilməyen, sinmayan, qəhrəmancasına işğaldan azad edilən Şuşada Azərbaycan-BMT tərəfdəşliğinin 30 illiyi qeyd edildi...

Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdəşliğinde Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yoluñ nəzerdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritətlərini və imkanlarını müzakirə etməkdir. Toplantının möhz Şuşada keçirilməsi xüsusi rəmzi mənə daşıyır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, hazırda bölgənin bərpə-quruculuq, tərəqqi, qələbə simvolu, diplomatik mərkəzdir. Toplantıda çıxış edən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev bildirdi ki, Azərbaycan BMT-yə qolduqdan təxminən iki ay sonra Şuşa Ermənistan silahlı birləşmələri tərəfindən işğal olundu: "Azərbaycanlılar öz şəhərindən, yurdlarından didərgin salındı. Ancaq 44 günlük Vətən məharibəsindən sonra Şuşa azad edildi. Bu gün Şuşa öz simasını günbəgün dəyişən və Azərbaycanın sürətlə inkişaf edən, yenidən qurulan bir şəhəridir".

Prezidentin köməkçisi Azərbaycan-BMT əməkdaşlığının tarixindən və əhəmiyyətindən bəhs edərək "Bu gün isə Azərbaycan BMT tərəfindən müəyyən-ləşdirilən hədəf və missiyaların yerinə yetirilməsinə, xüsusilə də sülh və təhlükəsizliyə töhfə verir", - deyə qeyd etdi. "Bu gün və gələcəkdə bizim əsas principimiz beynəlxalq hüququn prinsiplərinə izləmək, onu müdafiə etmək olacaq", - deyən Prezidentin köməkçisi əlavə etdi ki, bu gün Azərbaycan öz gündəliyində yeni səhifə açıb, bu, azad olunmuş

ərazilərin yenidən qurulması ilə bağlıdır. Bu prosesdə də BMT-ni Azərbaycanın tərəfdası kimi görürük. BMT nümayəndələri ölkəmizə sofrələri zamanı artırıq ilkin təkliflərini və tövsiyələrini Azərbaycan hökuməti ilə bələşübərlər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə bildirdi ki, öten il Azərbaycan dünya ölkələrinə 30 milyon ABŞ dolları dəyərində humanitar yardım göstərib. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə humanitar dəstək verib, həmçinin 5 ölkəni 2 milyon dollar dəyərində peyvəndlə təmin edib. Nazir qeyd etdi ki, mühərabə başa çatanan dərhal sonra Azərbaycan azad olunmuş ərazilərdə genişməqyaslı tikinti, yenidənqurma işlərinə başlayıb. Ceyhun Bayramovun sözlərinə görə, azad edilmiş torpaqlarda reabilitasiyaya mane olan əsas məqam bu ərazilərin minalarla çirkənləndirilməsidir. "Bu, məcburi köçkünlərin tohlikəsiz şəkildə qayitmasına və sürətli yenidənqurmaya əngəl törədir. BMT institutlarının təmsilçilərinin bu regionlara səfəri və baş verənləri öz gözləri ilə görməsi yaxşı olardı. Ümid edirik ki, bu missiyalar gördüklorunu öz hesabatlarında əhatəli şəkildə təqdim edəcəklər və konkret təkliflər verəcəklər. Təbii ki, bu hesabatlarda Azərbaycan Hökumətinin qısa zamanda gördüyü işlər də kənardə qalmamalıdır", - deyə nazir əlavə etdi.

BMT-nin Azərbaycandakı rezident əlaqələndircisi Vladanka Andreyeva vurğuladı ki, BMT-nin təsisatları işğaldan azad edilmiş ərazilərin bərpası və minalardan temizlənməsi işlərində Azərbaycana kömək göstərəcək. Vladanka Andreyeva, eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatındaki rolunu və bu təşkilat çərçivəsində pandemiya ilə mübarizədə ölkəmizin səylərini yüksək qiymətləndirdi.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə dedi ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə "yaşıl enerji"ni inkişaf etdirmək niyyətindədir və bu sahədə əsas diqqət əhalinin temiz içməli su ilə təminatına yönəlib. Çıxışlardan sonra Azərbaycan-BMT əlaqələrinin 30 illiyi ilə bağlı poçt markasının təqdimati oldu. Toplantı panel iclasları ilə davam etdirildi.

Azərbaycan-BMT tərəfdəşliğinin 30

illiyinə həsr olunmuş toplantıının Şuşa şəhərində keçirilməsi, şübhəsiz ki, növbəti tarixi hadisədir. Bir zamanlar Ermənistən rəhbərliyi beynəlxalq hüquq normalarına, elə BMT-nin özünə meydən oxuyaraq əzəli və əbədi Azərbaycan torpağında - Şuşa yurdunda qeyri-qanuni hərəkətlər edir, terrorçu ritorikası ilə danışır. Azərbaycan isə öz hərbi-siyasi resursları, milli güc ilə Şuşanı işğaldan azad etməklə beynəlxalq hüquq və tarixi ədalətin bərpası nümunəsi yaradı... Azərbaycanın torpaqlarını işğaldan azad etməsi həm də dünyada mühüm preşidentin yaradılmasıdır. Söhbət BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 sayılı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önemlidir!

Daha bir mühüm məqam - 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasetinin nəticəsidir. Azərbaycan BMT TƏDƏKİ fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqışların aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirib. Bununla yanaşı, Azərbaycan BMT-nin Dayanıqli İnkişaf Məqsədlərinin həyata keçirilməsinə də xüsusi önəm verir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqli İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqli İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub.

Bir vaxtlar Məhəmməd Hadi deyirdi ki, "yox millətimin imzası imzalar içində". İndi Azərbaycan adlı qüdrətli məməkətin üçrəngli bayraqı ən yüksək zirvələrdə dalğalanır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun ən prestijli üzvlərindən birləşərən çevrilib. Və qürurverici haldır ki, 30 ilə yaxın müddət ərzində işğal altında qalsa da, milli ruhunu itirəməyən, hərbi-siyasi əsirlikdən xilas edilmiş - üçrəngli bayraqımızın ucaldıldığı Şuşada bu gün Azərbaycanın BMT ailəsinin tamhüquqlu üzvü olduğu qürur-la, əminliklə və qətiyyətlə qeyd edilir!